

Mirzə Ələkbər Sabirin tənqid hədəfləri XXI əsrдə

Elnarə Əliyeva

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan.

E-mail: dok.elnare_e@mail.ru

Annotasiya. Mirzə Ələkbər Sabir Azərbaycan ədəbiyyatında ədəbi məktəb yaratmış bir sənət-kardır. İnqilabi-demokratik satiranın əsasını qoymaqla insanları məhrumiyyətlərdən qurtarmaq üçün mübarizəyə səsləyirdi. Sabir satiralarında müxtəlif insan tipləri yaratmışdır. Bu obrazların bəziləri öz cyiblərindən xəbərsizlər, mənfi əməlləri ilə qürur duyanlar, bəziləri isə acı məhrumiyyətlərə məruz qalanlardır. Məsələn, olməz sənətkar dövrünün qadınlarını bəzən ürək yanğısı ilə təsvir edir, bəzən də onlardakı cahilliyyi, geriliyi öz dilləri ilə tənqid edir. Şairin ən ümddə arzusu öz millətinə elm, maarif, mədəniyyət yolunda görmək idi, xalqının imzasını millətlər arasında görmək idi. Sevindirici haldır ki, şairin arzuları, görmək istədikləri artıq reallaşmışdır.
Məqalədə M.Ə.Sabir yaradıcılığında müxtəlif səpkili obrazlar müasir dövrümüzü müqayisəli şəkildə təhlil olunmuşdur.

Açar sözlər: M.Ə.Sabir, poeziya, şair, Azərbaycan

Məqalə tarixçəsi: göndərilib – 06.11.2022; qəbul edilib – 27.11.2022

Critical targets of Mirza Alakbar Sabir in the 21st century

Elnara Aliyeva

Doctor of Philosophy in philology

Institute of Linguistics named after Nasimi of ANAS. Azerbaijan.

E-mail: dok.elnare_e@mail.ru

Abstract. Azerbaijani poetry is a multifaceted world with a rich, ancient history. Thousands of poets have left this world to this day, but not everyone has been lucky enough to conquer centuries and millennia. Mirza Alakbar Sabir, whose 160th birthday has already been celebrated, was destined to be just so beloved and chosen.

Mirza Alakbar Sabir is a poet who created a literary school in Azerbaijani literature. Having laid the foundations of revolutionary-democratic satire, he called on people to struggle against deprivation. In his satires, Sabir created a variety of human types. Some of these characters are unaware of their flaws, are proud of their negative actions, and some suffer from bitter deprivation.

With bitterness in his heart, the immortal poet describes the women of his era, and sometimes criticizes their ignorance and backwardness in their own language. The greatest desire of the poet was to see his people on the path of science, education and culture, to see traces of his people among the peoples. It is gratifying that the poet's dreams and what he wanted to see have already come true. In the article, the creative images of M.A.Sabir of various styles are analyzed in comparative terms with our modern time.

Keywords: M.A.Sabir, poetry, poet, Azerbaijan

Article history: received – 06.11.2022; accepted – 27.11.2022

Giriş / Introduction

Azərbaycan poeziyası zəngin, qədim tarixə malik çoxşaxəli bir dünyadır. Müasir günümüzə qədər bu dünyadan minlərlə şair keçib. Lakin hər kəsə nəsib olmayıb ki, əsrləri, minillikləri fəth etsin. Mirzə Ələkbər Sabirin taleyinə bu cür sevilib-seçilmək düşməndü.

“Molla Nəsrəddin” ədəbi məktəbinin fəallarından biri kimi, poeziya dünyasında hər türlü yeniliklərə imza ataraq özünəməxsus ədəbi məktəb yaratmışdır ölməz sənətkar. Mirzə Ələkbər Sabirin “gizli imza” kimi qəbul etdiyi “Ağlar güləyən” ifadəsindəki ağlamaq maarifçi, güləmək isə tənqidini düşüncənin xüsusiyyətlərini özündə cəmləşdirir” [2, s.6].

Tüfeylilik, soyğunçuluq, istismarlılıq kimi hallar adılşəndə, yaranmışların ən şərəflisi insan ayaqlara düşəndə cəmiyyətdə böhran əmələ gəlir. Dövlət, hökumət və qanunun fəaliyyəti çürüməkdə olan sistemi müdafiə etməyə yönəlir. Belə bir dövrədə yalnız xalqın həqiqi, namuslu və sədaqətli əğulları ictimai və milli azadlıq nail olmaq üçün öz haqq səsinə ucadır. XX əsrin ən böyük ədəbi simalarından olan Mirzə Ələkbər Sabir də belələrindən idi. O, Azərbaycan ədəbiyyatı tarixində istər şeirin məzmununda, mövzusunda, istər formasında, istər bədii ifadə vasitələrindən istifadə etmək bacarığına görə novator sənətkar kimi yeniliklər yaratmışdır.

İnqilabi-demokratik satirinin əsasını qoymaqla insanları məhrumiyyətlərdən qurtulmaq üçün mübarizəyə səsləyir. Realist sənətkar kimi, konkret tarixi dövrə və şəraitə əsaslanır.

Əsas hissə / Main Part

Sabiri realist satira yoluna salan başlıca amil böyük vətəndaşlıq vəzifəsini dərk etməsi idi. Realizm, həqiqətperəstlik şairin nəzərində bədii yaradıcılığın başlıca şərtidir. Çünkü Sabir ədəbiyyatı ictimai varlığın “ayinəsi” hesab edir. Həm də elə bir ayna ki, oraya baxanda bir qışmanın öz əksini ayrı görüb qəzəblənməsindən asılı olmayaraq, həmin ayna yaxşını yaxşı, pisi pis, əyrini ayrı göstərsin. Hər kalməsi bədxahları neşərləyən şair insanları təriyə etməkdə moizə və nəsihətin əhəmiyyətsiz olduğunu dərk edərək deyir: “Bir adamı rahat oturduğu yerdə yerindən durğuzub oynatmaq üçün ona onun könlü istədiyi və sümüyüň düdüyü hava çalınmalıdır. Belə olmasa, o, qollarını açıb süze bilməyəcək” [6, s.8-9].

“Bir məclisə on iki kişinin söhbəti” satirasını Sabirin əzəmətli “poeziya teatrı”nın proloqu hesab etmək olar. Bu ictimai tiplərin hər biri öz “monoloq”unu söyləyib “səhnə arxasına” çəkilərkən “tamaşaçıya” (oxucuya) tamamilə aydın olur ki, gələcəkdə “satira teatrı”nın növbəti pərdələrində bu tiplərin təmsil etdikləri milli-ictimai zümrələr özlərinin əsl simalarını bütün genişliyi və əmları ilə nümayiş etdirəcəklər. Gözlənilən hadisələr bütün çılpəqlığı ilə baş verdikcə Sabirin kəskin, ifşa edici satira oxları onların sinələrinə daha amansızlıqla sancılmağa, bu on iki kişidən qat-qat çox olan zümrələrin iç üzünü həmin zümrələrin təmsilçilərinin öz “təqdimatları” – monoloq və dialoqları ilə açmağa başladılar [1].

Bu satirada dahi söz ustası özünü ifşa üsulu ilə haqıqlara haqlı deyib, günaha batan vəkil, dərdə əlac etməyib qohumları ağladan həkim, halal ilə haramı bir-birinə qatan tacir, gündə bir fitva verib insanları aldadın molla və s. obrazları danışdırı.

M.Ə.Sabirin tənqid hədəflərini dövrümüzə müqayisə etdikdə ən ümdə dövrün nəbzini tutmayan, texnikanın inkişafından olduqca geri qalmış cəsarətsiz və savadsız insanları görürük:

Dindirir əsr bizi, – dinməyiriz,
Açılan toplara diksinməyiriz;
Əcnəbi seyra balonlarla çıxır,
Biz hələ aʃtomobil minməyiriz;

*Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yera minbərdəkilər!*

Bu gün isə bizim ordumuz ən müasir texnikadan istifadə edir, alimlərimiz bu sahədə böyük uğurlara imza atırlar. Hətta kosmosun fəthində da azərbaycanlıların adı vardır. Belə ki, Musa Manarov 1987-ci il dekabrın 21-də Yerə düz 1 il – 365 sutka 23 saatdan sonra qayıdarəq kosmosda o dövr üçün ən uzun müddət qalan iki planet sakinindən biri olmuşdur. Bu qəhrəmanlığınə görə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir [16]. Kosmonaftika sahəsində xüsusi xidmətləri olanlar arasında milliyyətcə Azərbaycan türkű olan Anuș Ənsari, Kərim Abbaslı oğlu Kərimov, Tofiq Kazım oğlu İsmayılovun da özünəməxsus yeri var.

Cox sevindirici haldır ki, müasir dövrümüzdə ölkəmiz texnika sahəsində kifayət qədər irsli getmişdir. M.Ə.Sabirin də ən ümdə arzusu xalqını elm, maarif, mədəniyyət yolunda görmək idi, xalqının imzasının millətlər arasında görmək idi. Akademik İ.Həbibəylinin də haqlı olaraq qeyd etdiyi kimi, “Sabirlərin arzusunu Ulu Öndər Heydər Əliyev və hazırda isə Prezident İlham Əliyev müştəqil Azərbaycanı addım-addım irsli aparmaqla həyata keçirmiş olur” [3].

Sabir öz etnosunu fəal vətəndaş mövqeyində mənfi etnik xüsusiyyətlərimizi tənqid və ifşa edərək müxtəlif sosial qruplara aid tipləri təsvir etməklə milli xarakterdəki, şüurdakı, adət-ənənələrdəki əyintiləri barizləşdirir, qrup üzvlərinin ictimai və fərdi psixologiyasını müəyyənləşdirir, qrupların tipik psixoloji xüsusiyyətlərini aşkar edir [5, s.85].

Sabirin “qəhrəmanları” Sonyalara, Barışnalara aşıqlar, Fatma-Tükəzbanları adam saymayan, “gavur qızı” deyə təhqir edən yekəqarınlar idi.

*Tacirlərimiz Sonyalara bənd olacaqmış, –
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!
Bilməm nə çərə eyləyim, ay Molla Nəsrəddin!
Çərlətdi məni bizim övrət, gavur qızı!..
Örkən, palas, çati toxu, ip tovla, yun dara,
Təndir qala, bişir çörək, aş, ət, gavur qızı!
Sal başını aşağı sən, ancaq işində ol,
Paltar yu, ev süpür, elə xidmət, gavur qızı!*

Bu qadınların cəmiyyətdə heç bir hüquq yoxdur. Ərin qarşısında kölö həyatı sürür, çoxvaraklılığı müticəsinə qəbul edir. Onun borcu yalnız təmizlik işləri, ər və uşaqla qulluqdan ibarətdir. Sabir dövrünün qadınlarını bəzən ürək yanığı ilə təsvir edir, bəzən də onlardakı cahilliyyi, geriliyi öz dilləri ilə tənqid edir:

*Neyləyirdim bəzəyi ya düzəyi?
Dama, divara yapardım təzəyi.
Atam əlləf, babam dülər idı,
Qardaşım culfa, əmim kargər idı,
Xanbibim falçı, nənəm bağ toxuyan,
Bizdə, həsa, yox idı bir oxuyan!..
Nə bilirdik nə zəhirmardi kitab?
Biz olan evdə haçan vardi kitab?*

Müasir dövrümüzdə qızlarımız hərtərəfli tərəqqi edib, həm savadı, həm gözəlliyi, həm də səliqə-sahmanı ilə seçilir. Çağdaş dünyamızda qadınların əksəriyyəti ali təhsil alıb, həm elmi, həm də ictimai-siyasi həyatda fəal rol oynayır, kişilərlə hüquq bərabərliyinə malikdir. Təsadüfi deyil ki, artıq elm sahəsində də qadınların sayı kişişərdən çoxdur.

Şair göstərdiyi kimi, elmin, maarifin düşməni təkcə əzilən, ev işlərindən başqa heç nə bacarmayan qızlar deyil, həm də cahil, müsəlman atalar idı.

Bilməm nə görübüdür bizim oğlan oxumaqdan?
Dəng oldu qulağım.
Jurnal, qəzətə, hərzəvü hədayan oxumaqdan

İncəldi uşağım..
Ağlın aparib bəs ki, baxır gündə qarayə,

Ya rəb, nə həmaqət! – bu sətirlərdə qəzet, jurnal oxuyan övlad cahil, nadan atanın yolunu tutmadığı üçün onda narahatlıq yaradır, çarəsiz ata Allahdan imdad diləyir.

Şair oğlunu sığallayaraq elmdən uzaq tutan başqa bir atamı da söz ilə tənqid atəşinə tutur:

Kuçədə tullan, ey oğul, sənətin olmur, olmasın!
Sənətə, dərsə, məktəbə rəğbatın olmur, olmasın!

XXI əsrə hər bir ata övladını ali təhsilli görməyə, zamanın tələblərinə cavab verən səviyyədə yetişdirməyə çalışır. Hər il onlarla tələbə Avropa ölkələrinə təhsil almaq üç tutur. Təbii, bu hal M.Ə.Sabirin ən ümddə arzularından idi.

Sabirin yaşadığu cəmiyyətdə üzləşdiyi böyük problemlərdən biri də qadınların hüquqsuz, kölə vəziyyətində yaşamları, ictimai və mədəni inkişafdan geri qalmaları, feodal-burjua əxlaqının və şəriətin çoxavarlılığı yol verən qadının öz övladına yaxşı torbiyə verə bilməməsidir. Həmin məssələlərin realistcəsinə bədii həllini verən Sabirin əsərlərində qabaqcıl və dolğun ideya məzmunu, böyük təsir qüvvəsi vardır. "Ay nənə, bir qırmızı saqqal kişi", "Gavur qızı", "Qoyma, geldi", "Çatlayır Xanbacı qəmdən ürəyim" və s. bu cəhətdən xarakterikdir.

Xalqının kədərini, dördüncü, zəmanəsindəki cahilliyyi ürək ağrısı ilə qələmə alan şair azyaşlı qızların zorla yaşılı kişilərə əre verilməsinə qarşı üzşən edir. "Qoyma geldi" satirası bu cür hallara bir humanist kimi etiraz edən şairin yaradıcılıq məhsuludur. Burada mərkəzi motiv şeirin əvvəlindən axırınan qorxu və həyəcan hissili təkrar edilən əhval-ruhiyyə: ata-anası tərəfindən aldadıllaraq qoca kişiye əre verilmiş balaca gəlinin ər deyilən bu ərdoya – qabana qarşı sonsuz ikrək və nifretidir.

Ol gün ki, adaxladız, utandım,
Oğlandı, dediz ərin, inandım.
Ər böylə olurmuş?! İndi qandım.
Xandostu, amandı, qoyma geldi!
Kirdarı yamandı, qoyma geldi!

Azyaşlı galinin qocaya nifretini kəskin surətdə göstərmək üçün Sabir bir neçə təsvir vasitəsindən istifadə etmişdir. Şair həm mənfi tipin portretini çəkir, qocanın zahirən adamaoxşamaz olduğunu, onun "dudkeş kimi" papağını, ağ tüklü qaşlarını təsvir edir, həm də bir insan olaraq, ondakı iyərənc keyfiyyətləri – ağızının suyu axdığını, üst-başından qətran qoxusunu galdığını göstərir. Bu səbəbdən də qız şeirin bir yerində bu qocadan iyərəndiyini dilə gətirir.

Bu əsərlərdə satira atəsi təkcə qadın əsəroti səbəbkərlərinə qarşı yox, eyni zamanda öz məhkəmliq və nadanlığını başa düşməyən qadınlara qarşı yönəlmüşdür. Sabirin realist təsviri bu həqiqətləri tam mənada bir tragikomediya səviyyəsinə qaldırır: özü boyda oğlu olan qırmızı saqqal qocaların arvadları ola-ola 10-12 yaşılı qızlarla evlənməsi, həqiqətən, sarsıcı bir komedyiadır [6, s.230].

Şair öz içində atılan bu gəlinlərin acı taleyinə ürəkdən yanır, onların keçirdiyi həyəcan hissini sadə, xalq dilində olduğu kimi əks etdirir.

Qorxdum, ay aman, yarıldı bağrm,
Bir nazik ipə sarıldı bağrm,

Gup-gup döyünbü darıldı bağrm,
Canım oda yandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!

Şeirdə satira ilə lirika vəhdət təşkil edir. Satirik keyfiyyətlər şeirdə "qaban" təbiətli qoca ərlərə, lirika isə şairin rəğbət bəslədiyi, halına yandığı bədbəxt qızə aiddir.

Əsərlərinin çoxunda istismarçı siniflərin nümayəndələrini danışdırmaq üslubundan istifadə edərək satirik monoloq yaradır [4, s.131]. Şair fəhlə, əkinçi, dövlətli, dilənçi, ziyanlı, "bərşəna", Fatma, Tükəzbanlar kimi kənd qadınları, bir sözə, bütün təbəqələrə malik tipik insan portretlərini gözümüzönünde canlandırır.

Cəhalətin zil qaranlığına qərq olmuş köhnə aləmin elə bir üfunəti sahəsi yoxdur ki, Sabir satirasının mərmiləri ora düşməsin [8, s.15]. Şairin qələmində mənfi tip öz-özünü oxucuya təqdim edir:

Zülmətsevər insanlarınız üç-beş yaşımdan,
Fitnə gəyərir torpağımızdan, daşımızdan,
Tarac edərək bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan.

Ustad sənətkarın ədəbi dilimizə göstərdiyi göstərdiyi başlıca xidmət şeir dilinin tam xəlqiləşdirilməsi, bu dilin gələcəkdə daha da demokratiklaşmasına yol açmasıdır.

Xalqın əleyhinə çevrilənlər, ona dönük çıxanlar, insanlar arasında nifaq, ziddiyət törədənlər, qudurğan siniflər, azadlıq düşmənləri, bir sözə, müstəmləkə rejimini xidmət göstərən qara qüvvələr şairin satiralarında amansız şəkildə ifşa olunurdu.

Zəhmətkeşləri acinacaqlı vəziyyətə salan, onların bədbəxtliyi hesabına xoşbəxtlik qazanan "seçilmişlər", lovgə, qudurğan sahibkarlar, mülkədarlar Sabirin düşmənləri id. "Bakı fəhlələrinə", "Fəhlə, özünü sən də bir insanmı sanırsan", "Təraneyi-əsiləna" fəhlə mövzusunda yazılmış satiralar idi. Bu satiralarda təsvir olunan fəhlə Azərbaycan ədəbiyyatına, bir qədər gec də olsa, yenice gəlmis müsbət qəhrəman idi. Başında "yekə bir motal", "ayağı çarıqlı", "cırıq çuxalı", "sərvəti", "dövləti", "şahi", "əbasi" olmayan bu zəhmətkeş insanları burjua nümayəndələri, xan, bəy, mülkədarlar tənqid atəşinə tuturlar.

Dövlətliyik, albəttə, şərafət də bizimdir,
Əmlak bizimdirsa, əyalət də bizimdir
Divan bizim ərbəbi-hökumət də bizimdir.

İnsanlığı mal-dövlətdə, rütbədə görən, insanın ən yüksək və müqəddəs hissələrini, qəlbini, viedəni, ağılı pul ilə ölçən kapitalist ağalar bir-birinin dediyini təsdiq edir. Hətta "başı havalı", "əbləh", "qalın qafalı fələ" deməkələ onu təhqir edir.

Şair fəhlə və dövlətlini ictimai planda təsvir etsə də, onların bir insan olaraq həyatı xüsusiyyətlərini də gözdən qaçırmır:

Axmaq kişi, insanlığı asanmı sanırsan?! – yaxud
Alçaq, ufacıq daxmani samanmı sanırsan?!

Bu satiralarda fəhlə ilə sahibkar arasında gedən mübarizə hüquq və bərabərlik uğrundadır. Vaxtilə "yatan cəmaətin" indi aylıb göz açması yuxarı təbəqənin nümayəndələrini qorxuya salır və onlar bacardıqca bu haqq səsini boğmağa çalışırlar.

Sabir gülə-gülə ağlayır, ağlaya-ağlaya gülür. Onun qəhəqələrindən göz yaşları və fəryad, göz yaşlarından acı qəhəqəhə doğur [8, s.19].

*Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fəhlə də özün daxili-insan edir imdi...*

Sabirin təsvirində fəhlə canlı, real, tipik surətdir. Sabir satiralarında kəndli həyatını öz tipik cəhətləri ilə qarşımızda canlandırır. Mülkədar zülmü kəndləri viran qoymuşdur. Kəndə nüfuz etməkdə olan kapitalist münasibətləri buradakı təbəqələşməni daha da sürətləndirərək acların, dilənçilərin sayını gündən-güne artırır.

1907-ci ildə yazılmış "Əkinçi" şeiri Sabirin qələmindən çıxan ən qüvvətli, realist əsərlərdən biridir. Burada da şair mülkədarları danışdırmaq yolu ilə həm onun özünü, həm də kəndlinin həyat tərzini təsvir etmişdir. Bütün ömrünü torpağa sərf edən, ümidiyi yalnız bostana bağlayan əkinçi yağışın yağmaması, yaxud dolu düşməsi nəticəsində ac qalmalı olur. Buna baxmayaraq, azığın mülkədar ondan öz haqqını istəyir: onu şallaqla hədələyir və çərəsiz qalan bu insana "ağılı" məsləhətlər verir:

*Cütü babasan, buğdanı ver, dari yeyərsən,
Su olmasa, qışda əridib qarı yeyərsən,
Daşdan yumuşaq zəhr nədir, mari yeyərsən,
Öyrəşməmisən ət-yağı dünyadə, əkinçi!
Heyvan kimi ömr eyləmisi sadə, əkinçi!*

Satirada "heyvan kimi ömr eləyən əkinçi" ilə "şamü nəhəni meysiz, məzəsiz bitməyən" mülkədar qarşı-qarşıya qoyulur. Son iki misrada o, bütün əsər boyu yazdıqlarına yekun vuraraq bir hökm şəklində həmin bəyzadənin dili ilə deyir:

*İştə belədir haləti-bəyzadə, əkinçi!
Bəyzadələrin rəsmi budur, adə əkinçi!..*

Sabir insanın insan tərəfindən istişməri üzərində qurulmuş cəmiyyətdə pulun oynadığı pozucu rolü görür və "Adəmi adəm eyləyən paradır", "Pula təvəccöh", "Bəzi yerlərdə təsadüf olunur aşa, ətə", "Rədd ol qapidan, ağlama zar-zar, dilənci", "Bir cibimdə əskinəsim, bir cibimdə ağ manat" satiralarında pul hərisini öz dili ilə ifşa edir:

*Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır*

— beytı şeirdə bir növ müqəddimə halında verilir. Sonrakı 3 bənddə pulun köhnə cəmiyyətdəki mövqeyi konkret faktlarla verilir.

Şair "alver dünyasında insanlıq pula bağlıdır" — deyərək, bu mənhus həqiqətə acı-acı gülür. Onun yaşadığı bu aləmdə insanın nə aqlına, idrakına, nə də əslinə-nəcəbatinə baxan yoxdur, birçox şey lazımdır:

*Baş-ayaq eyb içində olsan da,
Tək bu aləmdə dövlətin olsun!*

Sabirə görə, bu, burjuva cəmiyyətinin ən murdar qanunlarından biridir. "Bəzi yerlərdə təsadüf olunur aşa, ətə" satirasında mənliyini itirmiş insan öz nadanlığı ilə belə fəxr edir:

*Nuş olur canıma ət, xacə o həngamda kim,
Mən yeyəm, xırda uşaqlar baxa, aqlaşa ətə!*

Şair burda bütün varlığı ilə seçilən xəsis obrazı yaratmışdır. Bu tip özü də dünya nemətlərindən həzz almaq istərdi. Lakin heyf ki, bütün bu nemətlər pul tələb edir. O isə pulu yalnız "sandığa" yaraşdırır, onu həyatının mənası hesab edir və bu yolda bütün qurbanlara hazırlır:

*Verərəm, dinimi, imanımı, əmma pulumu
Vermərəm "Bəhlul" ağa, arxayı ol, aşa, ətə!*

Xəsisliyi bir ictimai xəstəlik kimi təsvir edən Sabir "Pula təvəccöh" şeirini bu mövzuya həsr etmişdir. Satirada pulu fetişləşdirən, hər şeyi pula qurban verən ağalar ifşa edilmişdir. Şair göstərir ki, pul olan yerdə onların gözünə nə ismət, nə namus, nə din, nə məzhəb görünür:

*Nuri, çəşmanımmışan, ey pul, ya canımmışan?
İsmətim, namusum, irzim, qeyrətim, canımmışan?
Hörmətim, fəxrüm, cəlalim, şövkətim, şanımmışan?*

Sabiri məsələnin başqa bir tərəfi də ciddi düşündürür və insanpərvər bir sənətkar kimi həyəcana gətirirdi. Bu da ondan ibarət idi ki, cəmiyyətdə hasilən sərvətlər və nemətlər bir ovuc tüfeylinin əlində cəmləşdikcə, işsizlik, zəhmətkeşlərin ac, dilənci vəziyyətinə düşməsi də labüb hal alır. Bu cəhətdən çox xarakterik əsər olan "Dilənci" də dövlətləti qapısına gəlmiş dilənciyə dediyi sözlərlə həm onun, həm də özünün vəziyyətini təsvir etmiş olur:

*Dövlətliləriz, məqsədimiz eyşü safadır,
Mehmanlarımız büsbütün ərbəbi-qinadir,
Kökdiir, yekadır, boynuyoğundur, nüczəbadır,
Bəydir, ağadır, ağızı dualı üləmadır,
Bismişlərimiz min cüra ləzzətli qıdadır.
Dikmə gözünü mətbəxa, biar dilənci!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənci!*

Şeirdə dövrün ictimai ziddiyyətləri bədii təzadalar vasitəsilə ifadə edilmişdir. Cəmiyyətdəki təbəqələşmə və onun təzahür formaları, bu təbəqələşmənin nəticələri xırda detalları ilə əks olmuşdur. Kiçik bir parçada mənfi tipin həm zahiri görünüşü, həm də daxili aləmi ilə tanış olmaq mümkündür. Bu şairin əsl sənətkarlıq məharətindən soraq verir.

Nəticə / Conclusion

Beləliklə, M.Ə.Sabirin yaratdığı obrazların bədii portretlərini belə ümumiləşdirmək olar: başında yekə bir motəl papaq, ayağı çariqli, köhnə və ya çıraq çuxalı, sərvəti, dövləti, şalı, əbası olmayan, ufacıq daxmada yaşayan **Fəhlə**; surəti murdar, çirkin (idbar) — **Dilənci**; düdək kimi şış papaqlı, kök, yekə, boynuyoğun, nüczəba, bəy, ağa — **Dövlətli**; belində üç çərək qurşağı, ona nisbet papağı, əlində təsbehli, hiyləgər, imansız — **Molla**, qəmzəli, işvəli, ahu nəzərləri, sənəm, lalərux, gülbədən, mələk, gözəl, xurmayı saçlı, firuzeyi-çəşm, hər evdə aşıqları olan — **Barışnalar**; dişləri tökülmüş, kaftara bənzər, palas, çatı toxuyan, yun darayan, təndir qalayib, çörək bişiran, paltar yuyan, ev süpürən, məktəbə getməsi qadağaya qoyulan, erkən ərə verilən, başı qapazlı — **Milli qız**, mənzilində portret asılmış, kürkünü, palternini dəyişmiş, ayağında çəkənə, pira, ocağa şəkk edən, kafir — **Müasir insan (şair, mirza)** və s. Xəlqi ruhda yazılmış müxtəlif şeirlərdə bu tiplərin incə təsvirlərinə rast gəlmək mümkündür. Məhz xəlqilik, sadəlik, obrazın özünü ifşasi Sabir dilini səciyyələndirən başlıca amil idi. Bu üsulla da o, Sabir ədəbi məktəbinin yaranmasına səbəb olmuşdur.

Ədəbiyyat / References

1. Bayramoğlu, A. Mirzə Ələkbər Sabir <http://sabirmuseum.az/h%C9%99yat-v%C9%99-yaradıcılığı/>
2. Həbibbəyli, İ. Tənqidin realizmin estetikasına realist elmi baxış (Ön söz)/ Salamoğlu T. Azərbaycan tənqidin realizminin estetikası (C.Məmmədquluzadə və M.Ə.Sabir yaradıcılığı əsasında. – Bakı, 2018.
3. <https://science.gov.az/az/news/open/21316>
4. Mırəhmədov, Ə. Sabir. – Bakı, 1958.
5. Musayeva, T. Satira M.Ə.Sabir ırsında mənfi etnik psixoloji xüsusiyyətlərin eks etdirilməsinin əsas vasitəsi kimi. /Dil və ədəbiyyat, nəzəri, elmi, metodik jurnal. – Bakı, 1996, №4.
6. Mümtaz, S. Sabir haqqında xatirələr. – “Ədəbiyyat və incəsənat”, 1970.
7. Sabir, M.Ə. Nophopnamə. – Bakı: Yaziçı 1992.
8. Zamanov, A. Sabir gülür. – Bakı: Gənclik, 1981.

Критические мишины Мирзы Алекперы Сабира в XXI веке

Эльнара Алиева

Доктор философии по филологии

Институт языкоznания имени Насими НАНА. Азербайджан.

E-mail: dok.elnare_e@mail.ru

Резюме. Азербайджанская поэзия – это многогранный мир с богатой, древней историей. Тысячи поэтов ушли из этого мира до сегодняшнего дня, однако не всем посчастливилось покорить века и тысячелетия. Мирза Алекперу Сабиру, чье 160-летие уже отмечалось, было суждено быть именно таким любимым и избранным.

Мирза Алекпер Сабир – поэт, создавший литературную школу в азербайджанской литературе. Заложив основы революционно-демократической сатиры, он призывал людей к борьбе против лишений. В своих сатирах Сабир создал многообразные человеческие типы. Некоторые из этих персонажей не осознают своих недостатков, гордятся своими негативными поступками, а некоторые страдают от горьких лишений. С горечью в сердце бессмертный поэт описывает женщин своей эпохи, а иногда критикует их невежество и отсталость их же собственным языком. Самым большим желанием поэта было увидеть свой народ на пути науки, просвещения и культуры, увидеть следы своего народа среди народов. Отрадно, что мечты поэта и то, что он хотел увидеть, уже сбылись.

В статье творческие образы М.А.Сабира различных стилей анализируются в сравнительном плане с нашим современным временем.

Ключевые слова: М.А.Сабир, поэзия, поэт, Азербайджан